

AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQINDA
KEÇİRİLƏN TƏDBİRLƏRİN HESABATI

(sentyabr 2018 - aprel 2019)

Oktyabrın 15-də Sostakoviç adına Sankt-Peterburg Dövlət Filarmoniyasının böyük salonunda Andrey Petrov adına Bəstəkarlann XII Beynəlxalq müsabiqəsinin final gecəsi təşkil olunub.

Bu mərhələdə müsabiqəyə təqdim edilmiş 107 əsərdən 6-sı səsləndirilib. Əsərləri Rusiyanın Əməkdar artisti, professor Aleksandr Titov hərbərliyi etdiyi Sankt-Peterburg Akademik Simfonik Orkestri ifa edib.

Qeyd edək ki, ötən illər ərzində müsabiqənin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənərək, ümumrusiya səviyyəsindən qalxaraq beynəlxalq status alıb. Rusiyalı müəlliflərle yanaşı, bu il Fransa, Çexiya, ABŞ, Özbəkistan, Azərbaycan, Qazaxistan, Qırğızistan və Belarusdan olan bəstəkarların müsabiqəyə qatılması bunu bir daha sübut edir.

Bu barede müsabiqənin Teşkilat Komitesindən münsiflər heyətinin sədri, dünya şöhrəti bəstəkar və musiqi sahəsində beynəlxalq ekspert, professor Firangiz Əlizadənin ünvanına göndərilmiş təşəkkür məktubunda da qeyd olunub: "Yüksək peşəkarlığınız, istedadınız, xoş niyyətiniz və musiqiye sədəqətiniz sayesində bizim müsabiqənən arealı ildən-ilə genişlənərək daha çox iştirakçı və azarkeşi özünə cəlb edir".

Sevindircili həldir ki, F.Əlizadə artıq üçüncü dəfədir, Sankt-Peterburqda keçirilən bu nüfuzlu müsabiqənin A.Knayfel, A.Desyatnikov, P.Karmanov, F.Lednev, N.Xruşçeva, Dm.Yanov-Yanovski kimi tanınmış musiqiçilərən təşkil olunan münsiflər heyətinə rəhbərlik edir.

Final mərhələsinin konsertindən sonra çıxış edən münsiflər heyətinin sədri F.Əlizadə Rusiya və Azərbaycanın bəstəkarlıq məktəblərinin dərin külklərə malik möhkəm yaradıcılıq eləqlərindən bəhs edib. Daha sonra F.Əlizadə səslənmiş əsərlər haqqında da danışaraq gənc bəstəkarlara yeni-yeni yaradıcılıq uğurları və axtarışlar arzulayıb.

Bağlanış gecəsinin sonunda qalıbler elan edilib və müsabiqənin laureatlarına mükafatlar təqdim olunub. Birinci və ikinci yerlərə amerikalı bəstəkarlar - Nina Sinyakova və Yevgeny Birman layiq görünlüb. Üçüncü yer isə rusiyalı bəstəkar Alina Podzorova verilib.

Həmçinin finala vəsiqə qazanan bəstəkarlar - Ayaz Qəmberliy (Azərbaycan), İvan Aleksandrova (Sankt-Peterburg) və Roman Tsypysheva (Yekaterinburg) müsabiqənin diplomları təqdim edilib. Bundan əlavə, "Tamaşaçı simpatiyası" mükafatı isə "Qiş sehnələri" adlı əsərinə görə İ.Aleksandrova verilib.

Rusyanın "Kultura" kanalında konsertdən kadrlar və həmçinin F.Əlizadənin geniş müsahibəsi yayımlanıb.

Qeyd edək ki, Firangiz Əlizadə Avropa və Amerikada bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin münsiflər heyətinin və bəlli şurallannın üzvüdür.

Oktyabrın 18-də Azərbaycan Bəstəkarlar İttifaqında "Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının yaradıcılığı" adlı elmi-praktiki konfrans keçirilib.

Müstəqillik Gününnün 27-ciildönümü münasibətilə təşkil edilen tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firangiz Əlizadə çıxış edərək bu günün tarixi əhəmiyyətindən danış. Bildirik ki, müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermenistanın hərbi tacavüzü, xalqımızın qarşı heytaya keçirilən etnik təmizləmə siyaseti ilə üzülib. Xalqımızın təkidi tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ilə hakimiyətə qayıdışı və apardığı müdrik siyaset nəticəsində ölkəmiz parçalanma tehlükəsindən, vətəndaş müharibəsindən xilas edildi. İctimai-siyasi sabitlik barərər oldu və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradıldı. O vaxtdan bu günədək digər sahələrdə olduğu kimi mədəniyyət, incəsənət sahəsində de canlanma müsayiət edilir.

F.Əlizadə çıxışı zamanı milli musiqimizin təhlili sahəsində Azərbaycan bəstəkarlarının fealiyyəti, musiqi dəyərlərinizin qorunması və inkişafı ilə bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.

Konfransda Əməkdar incəsənət xadimləri Zemfira Qafarova, Serdar Fərəcov, Həcər Babayeva, professor Cəmilə Həsənova, Natalya Dadaşova, Həcər Babayeva, Aliya Məmmədova, Xanlar Novruzov və başqalarının məruzələri dinlənilib.

Oktyabrın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firangiz Əlizadənin "Nəsimiye iħfa" musiqili tamaşası nümayiş olunub. Səhne əsəri VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində təqdim edilib.

Klassik və milli Azərbaycan aletlərində ifaların yer aldığı tamaşada Nəsiminin muğam ustası tərefindən səsləndirilən ən məşhur şeirleri şairin insana, onun qüdrətinə və gözəlliyyinə olan sevgisini nümayiş etdirib. Nəsimi obrazı səhneyə çıxır, bir-birine qarşı çıxan qarənlıq qüvvələrlə əhatə olunur. Bu qüvvələrin arasında qeyri-bərabər

döyüş baş verir və şairin amansız edamı ilə başa çatır. Bütün bu rəngarəng obrazlar və duyular səhnədə musiqi və rəqsin dili ilə tecəssüm olunur.

Xoreoqrafi Naila Məmmədzadə olan tamaşada Nəsimi obrazını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırb. Bundan başqa, tamaşada Xalq artisti Teyyub Aslanov xanəndə kimi çıxış edib.

Ustalıqla təqdim olunan səhne əsəri maraqla qarşılanıb.

Xatırladıq ki, tamaşa ilk dəfə ötən il mayın 18-də Parisdə, UNESCO-nun baş qərargahında, Azərbaycan şairi Nəsiminin edamının 600 illiyinə həsr olunan tədbirdə nümayiş etdirilib.

Noyabrın 2-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmlı bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olılmış elmi konfrans keçirilib.

Tədbiri Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov açaraq görkəmlı bəstəkarın ölüm yoldan, zəngin yaradıcılığında söhbət açıb. Bildirik ki, 1918-ci ildə Dərbənddə dünyaya göz açan Hacı Xanməmmədov 1952-ci ildə Qara Qarayevin bəstəkarlıq sinfini bitirib. Onun diplom işi tar və orkestr üçün konsert olub. Tar konserti bəstəkarın yaradıcılığında esas xətti təşkil edib və ölüm boyu beş tar konsert yazıb. Bu konsertləri hər biri sevile-sevíle tanınmış ifaçılarından tərəfindən ifa olunub. O, əhemmənin kamança və orkestr üçün konsertin ilk müəllifidir. Hacı müəllimin yaradıcılığının esas hissəsini xalq çalğı alətləri üçün əsərlər təşkil edib. Onun orkestr üçün "Azərbaycan eskizləri", "Bayram" süitaları, bir neçə rəqs, orkestrin müşayiəti ilə səslənən bütün mahnilları qeyd edə bilerik. Xüsusi H.Xanməmmədovun yaradıcılıq tapıntıları onun "Azərbaycan eskizləri" sütünsədən "Simfoniettə"da bariz nəticəsinə verib.

H.Xanməmmədovun həm də gözəl mahnilar müəllifi olduğunu söyləyen natıq deyib ki, onun 100-dən çox mahnisi tanınmış müğənnilərimizin repertuarında layiqli yer tutur. Bu mahnilların metrini görkəmlı şairlərin şeirləri təşkil edir. Xüsusi, bəstəkarın lirik mahnları xalqımız arasında geniş yayılıb. Bu baxımdan "Yaşa könül", "Arzuya" və s. bax, sevgilim", "Yadına düşdü", "Gözünə qurban", "Güllü", "Ceyran", "Getme, amandır", "Oxu, sevgilim" və s. gəzel örnəklərdir.

Bəstəkarlar İttifaqının katibi diqqətə çatdırıb ki, H.Xanməmmədov görkəmlı bəstəkar, dirijor olduğu kimi, eyni zamanda, təcrübəli pedaqoq idi. Onun professional musiqi kadrlarının tərbiyəsində mühüm xidmət olub. O, qırx ildən artıq bir dövrde Bakı Musiqi Texnikumunda dərs deyib, 1957-ci ildən isə inдиki Ü.Hacıbəyli adına Bakı Musiqi ildən artıq bir dövrde Bakı Musiqi Texnikumunda dərs deyib, 1957-ci ildən isə inдиki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışıb. O, "Xalq çalğı alətləri" kafedrasının dirijorluq üzrə professoru, son illərdə isə "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasının məsləhətçisi idi.

Diqqətə çatdırılbı ki, Hacı müəllimin müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bəddi rəhbəri kimi masul vəzifələrde çalışmış, bir bəstəkar və ictimali xadim kimi çox faydalı işlər görüb. Bu fedakar sənətkarın xidmətləri layiqince qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, "Şöhrət" ordeninə layiq görürlüb.

Tədbir bəstəkarın yaradıcılığına həsr olunan məruzələrin dinişinə ilə davam edib.

Noyabrın 6-də Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, Dövlət mükafat laureati Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunan birinci "Estrada mahnısı" müsabiqəsinin qalıblerinin mükafatlandırma mərasımı keçirilib.


Müsabiqə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və "Mədəniyyət" kanalının destəyi ilə reallaşıb.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firangiz Əlizadə çıxış edərək müsabiqənin əhəmiyyətindən söhbət açıb. Bildirik ki, müsabiqədə əsas məqsəd unudulmaz bəstəkar Tofiq Quliyevin yüksək peşəkarlıqla yaratdığı musiqi incilərini örnək götürürək müəsir estrada mahnı jannında öz melodik zənginliyi, musiqi və matnların vəhdəti, forma mükemməlliyi, metr mövzusunun diqqəti seçimi, mənəvi-estetik səviyyəsi ilə adəbi-meyarlarla cavab verən yeni mahniların aşkar etməkdir. Ötən ilin dekabrın 8-də elan edilən müsabiqənin 1-ci bəddi meyarlara cavab verən yeni mahnilar aşkar etməkdir. Ötən ilin dekabrın 8-də elan edilən müsabiqənin 1-ci seçicim turuna ümumilikdə 57 peşəkar və həvəskar bəstəkar tərefindən 87 mahnı təqdim edilib.

Sərtlərə görə müsabiqəyə heç bir yerda səslənməmiş və nəşr olunmamış yeni mahnilar təqdim edilib. Mahnilar vokal ilə müxtəlif tərkibli instrumental ansamlar və ya estrada orkestri üçün nəzərdə tutulub. Bu ilin mart, aprel aylarında müsabiqənin seçim turları keçiriləcək, oktyabrın 22-də isə qalıbler müəyyənəlsəcək.

Qeyd edilib ki, müsabiqəyə təqdim olunan əsərlər Xalq artistləri Firangiz Əlizadə, Rauf Babayev, əməkdar artistlər Gövhər Həsənzadə və Vüqar Camalzadədən ibarət münsiflər heyəti tərefindən qiymətləndirilib.

Sonra qalıbler diplomlarla mükafatlandırılabilir. Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq Rena Qədimova, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və İləha Israfilova layiq görürlüb. Bəstəkarlar İttifaqının üzvləri Zabitə Memmedova, Yalçın Malikov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Lale Əhmədovaya isə həvəsləndirici mükafatlar təqdim edilib.



Noyabrın 7-də Heydər Əliyev Sarayında görkəmli bestəkar, Xalq artisti, Dövlət mükafatı laureati Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr edilən birinci "Estrada mahnisi" müsabiqəsinin qaliblərinin qala konserti keçirilib.

Konsertdə avvelce Tofiq Quliyev haqqında videoçarx nümayiş edilib.

Müsəqili gecəda bestəkarın dilleri ezbəri olan "Sevgi valsı", "Azerbaiyancan", "Qalx ayağa, Vətənim", "Nazlı", "Sözlər yanar", "Bakı - qədim şəhərim", "Çırpinirdən, Qara dəniz", "Sarı gül", "Sevgi neğməsi", "Şənlik neğməsi" və digər mahnılar səsləndirilib.

Gənc və tanınmış ifaçıların səsləndirdiyi mahnılar tamaşaçıların zövqünü oxşayıb.

Xatırladıq ki, önen il dekabrın 8-də elan edilmiş "Estrada mahnisi" müsabiqəsi Azərbaycan Bestəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və "Mədəniyyət" kanalının dəstəyi ilə keçirilib. Müsabiqənin məqsədi undulmaz bestəkar Tofiq Quliyevin yüksək peşəkarlığı və yaratdığı müsiki incilərin örnək götürürək estrada jannında melodik zənginliyi, müsiki və metr vəhdəti, forma mükəmməlliyi, mövzu seçimi, mənəvi-estetik səviyyəsi ilə ədəbi-badiimeyeşlərlə cavab veren yeni mahnıları aşkar etmək club.

Müsabiqəyə ümumilikdə 57 peşəkar və həvəskar bestəkar tərəfindən 87 mahnı təqdim edilib. Əsərlər Xalq artistləri Firəngiz Əlizadə, Rauf Babayev, Əməkdar artistler Gövhər Həsənzadə və Vüqar Camalzadədən ibarət münisəflər heyəti tərəfindən qiyamətləndirilib.

Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq Rəna Qədimova, Əməkdar incəsənet xadımı Sərdar Fərəcov və İlahə İsrafilova layıq görülüb. Bestəkarlar İttifaqının üzvləri Zəbitə Memmedovaya, Yalçın Melikovaya və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənet Universitetinin II kurs tələbəsi Lale Əhmədovaya isə həvəsləndirici mükafatlar təqdim edilib.

Noyabrın 13-də Azərbaycan Bestəkarlar İttifaqında görkəmli bestəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun müəllif konserti olub.

Konsert programı görkəmli bestəkar, Xalq artisti Vasif Adıgozəlovun və tanınmış vokal və skripka ifaçısı, Əməkdar incəsənet xadımı Rauf Adıgozəlovun xatirəsinə həsr edilib.

Tədbirdə Bestəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və Xalq artisti Tofiq Bakıxanov çıxış edərək tanınmış müğəm ustası Zülfü Adıgozəlovun ailləsində anadan olan hər iki sənətkarnın ölüm yoluna nézər salıb, müsiki tariximə verdiyi töhfələrə danışıblar.

Bildirlib ki, bu gün Azərbaycan bestəkarlıq məktəbinin yüksək nailiyyətlərindən danışarkən, ilk növbədə, sevimli bestəkarımız Vasif Adıgozəlov yada düşür. Onun zəngin yaradıcılığı və yaratdığı yeni əsərlər buna parlaq misaldır. Vasif Adıgozəlovun gözəl, üreyəyətan əsərlərini peşəkar müsiciçilər də, geniş kütlələr də sevirlər. Bu müsiciqiyə səciyyəvi olan dərin mənəviyyat, xəlqilik, ince və zərif melodiya insanı nəcibləşdirir, onun estetik hisslerinin inkişafına səməralı tasır edir.

Dahi Qara Qarayev məktəbinin zəngin ənənələrini və novatorluq prinsiplərini ən yüksək səviyyədə inkişaf etdirərək, V. Adıgozəlov öz yolunu müəyyənləşdirmiş, müsiki də öz dəstxətini tapmışdır. Onun tələbəlik illerində yazdığı əsərləri bu gün də öz dəyərini itirməyib, ifaçılarının konsert repertuarında, televiziya və radioda seslərin.

Diqqətə çatdırılıb ki, V. Adıgozəlov Azərbaycan müsicişini XX əsrin ən önemli nailiyyətləri ilə maraqlı sintez yoluна istiqamətləndirməyə müvaffeq olub.

Natiqlər qeyd ediblər ki, V. Adıgozəlov kimi Rauf Adıgozəlov da uşaqlıqdan müsiciqiyə həvəs göstərib. Bu həvəsə o, 1961-ci ilde Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Həmin ilde genç ifaçıların İzaqafqaziya müsabiqəsində iştirak edib. Təhsilini daha mükəmmələşdirmək üçün Moskva Dövlət Konservatoriyasını da bitirib. Uzun illər Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster vəzifəsində, 1966-ci ilden isə Azərbaycan Dövlət Kamera Orkestrində çalışıb.


Məlahətli səsə malik olan Rauf Adıgozəlov, mahnı janrınnan inkişafında da öz xidmətlərini əsirgəməyib. O, həm orkestrdə çalışıb, kamera ansamblında işləyib, digər tərəfdən bestəkar mahnıları və romansları da skripka ilə ifa edib. R. Adıgozəlov klassik və müasir bestəkarların əsərlərini özünəməxsus zərfliliklə səsləndirib. Rauf Adıgozəlov Azərbaycan Dövlət Konservatoriyasında gənc kadrların yetişməsində də böyük kömək göstərib. O, burada dosentliyindən professora qədər yüksəlib.

Qeyd edilib ki, daha çox vokal və skripka ifaçısı kimi məşhur olan Rauf Adıgozəlov müxtəlif ölkələrdə konsert programı ilə çıxış edib.

Tədbirdə Tofiq Bakıxanovun Vasif və Rauf Adıgozəlov qardaşlarına ithaf olunmuş əsərləri səsləndirilib.

Noyabrın 16-də Azərbaycan Bestəkarlar İttifaqında tanınmış müsicişunas, sənətsünsəl üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Naiılə Mehdiyevanın rus dilində işıq üzü gören "Qara Qarayevin kino müsici" kitabının təqdimatı olub.

Kitab dahi bestəkar Qara Qarayevin 100 illik yubileyi münasibətə çap edilib.



Təqdimat mərasimində Bestəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək görkəmli bestəkar Qara Qarayevin yaradıcılığından, onun dünya musiqisine bəxş etdiyi töhfələrdən danışır. Qeyd edib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən bestəkarlardandır.

Qara Qarayev yaradıcılığının böyük məktəb olduğunu vurğulayan F.Əlizadə dahi bestəkarın yaradığı musiqi ənənələrindən söhbət açıb: "Qara Qarayevin həyatı fealiyyət biziñ üçün örnəkdir. Onun yüksək insani keyfiyyətləri, yaradıcılıq istədiyi musiqimizin geleceyinə işç tutub. Bütün həyatı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. O, bizim müğamlarımızı, aşiq sənətimizi dərəndən öyrənib, bu haqda məqalələr yazıb. Biz Qara Qarayevin tələbələri olaraq onun qoymuş şərflə missiyani davam etdirməyə çalışıb".

President İlham Əliyevin "Qara Qarayevin 100 illik yubileyi haqqında" imzaladığı Serəncamı xatrladan F.Əlizadə, ölkəmizdə bu il böyük musiqicinin yubileyinin silsilə tədbirlərle qeyd edildiyini diqqət çətdirib. Vurğulayıb ki, bu yaxınlarda Qara Qarayevin ev müzezinin açılması da dövlətimizin böyük sənətkarın yaradıcılığına olan diqqətinin bariz nümunəsidir.

Bildirilib ki, dünya şöhrəti bestəkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtalya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərinde müvəffeqiyətli səsləndirilib. Onun Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından bəhrənərək yaradığı "Yeddi gözəl" və Cənubi Afrika yazılışı Piter Abrahamsin romanı əsasında yazdığı "İldirmili yollarla" baletləri dönyanın bir sıra ölkələrində uğurla təqdim olunmaqdadır.

Sonra Bestəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Celal Abbasov, Aliyə Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşova, sənətşünaslıq doktoru, professor Cəmile Həsənova, , həmçinin genc bestəkar İləhə Israfilovs dahi bestəkarın yaradıcılığına həsr olunan məruzələrlə çıxış etdilər. Həmçinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin sağıldı Səmra Həsənlı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Səbinə Eldarının ifasında musiqi nömrələri səsləndirilib.

Noyabrın 22-də Azərbaycan Bestəkarlar İttifaqında "Müsəsirlər dialoq" layihəsi çərçivəsində görkəmli tarixçi-alim, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəciliyi Akademiyasının "Tarix kafedrası"nın müdürü Firdovsiyyə Əhmədova ile görüş keçirilib.

Görüş dahi bestəkarımız Üzeyir Hacıbəylinin vəfatının 70-ci ildönümüne həsr olunan "Azərbaycan Xalq Cümhuriyyətinin fealiyyətində Üzeyir Hacıbəylinin rolü" mövzusunda təşkil edilib.

Tədbiri Bestəkarlar İttifaqının sədri, professor, Xalq artisti Firəngiz Əlizadə açaraq layihə çərçivəsində respublikanın tanınmış şəxsiyyətləri, görkəmli elm və mədəniyyət xadimləri ilə görüşlərin keçirildiyini vurğulayıb. Daha sonra Üzeyir bəyin musiqi dünyasından, zəngin yaradıcılığından səhəbət açıq F.Əlizadə bildirib ki, dahi bestəkar həm də ictimai, publisist kimi fealiyyət göstərib. Bu baxımdan onun Cümhuriyyət dövründəki xidmətləri mühüm əhəmiyyət kəsb edir.

Sonra söz qonağı verilib. Tarixçi-alim Firdovsiyyə Əhmədova bir xalqın dönyaya tanıtılmasında onun mədəniyyətinin mühüm rol oynadığını söyleyib: "XX əsrin əvvəllərində formalasən ziyallar Azərbaycan mədəniyyətinin intibah dövrünün həm yetirmələri, həm də bu dövrü yaradənlər idilər. Onların əksəriyyəti Şərqi və Qərbi sivilizasiyasını bi arada, vəhdətdə görürdü. Bu il dahi bestəkar Üzeyir bəyin vəfatının 70 illiyi Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə təsədüf edir. Bu, sifir təsədüfdür. Ancaq mənəvi bağlılıq, iki anlımı bir araya getirmək baxımdan aynılmaz anlayış və deyərdir. Üzeyir bəy özü də bilmezdi ki, Xalq Cümhuriyyəti dövründəki fealiyyəti ilə bir gün gələcək bu dövlətin qurucuları arasında onun adı da çəkilecək. Təbii ki, Üzeyir bəy Cümhuriyyət dövründək musiqisi, bestəkarlığı ilə şöhrət qazanmışdı".

Tarixçi-alim Üzeyir bəyin əsərlərinin dövründən, ictimai xarakterinin formalasmasına təsir göstərən mühit bərədə danışır, Cümhuriyyət tarixi barede geniş məlumat verib.

Sonda alım tədbir iştirakçılarının suallarını cavablandırıb.

Noyabrın 30-da Bakı Kitab Mərkəzində "Firəngiz Əlizadə - dünya şöhrəti bestəkarımız" adlı kitabın təqdimat olub.

Tanınmış musiqişünas, sənətşünaslıq doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Həcər Babayevanın mülliifi olduğu nəşr "Vətənoğlu" çap evində işıq üzü görüb.





Apançısı Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva olan təbirde çıxış edən müəllif kitab haqqında məlumat verib. O, deyib ki, kitabda Azərbaycan Bestəkarlar İttifaqının sədri, Xalq artisti, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, "Şöhrət" və "Şəraf" ordeni və UNESCO-nun "Sülh artisti" kimi dünya məqyaslı mötəber mükafatın sahibi Firəngiz Əlizadənin yaradıcılığının son 10 il hətə olunub. Naşırda dünyanın en məşhur musiqi xadimlərinin Firəngiz xanım haqqında dediyi xoş sözər, onun iştirak etdiyi tədbirlər, beynəlxalq konfranslar, müsabiqələr bəredə etraflı məlumatlar fotoskilərlə öz ekşini tapıb.

Müəllif Həcər Babayeva çıxışında bildirib ki, kitab faktlar əsasında tərtib edilib. Burada Firəngiz Əlizadənin 2007-2017-ci illəri hətə edən yaradıcılığı, fealiyyəti və göründüyü digər işlər işıqlandırılıb. O əlavə edib ki, kitabda Azərbaycan Yaziçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, akademik Teymur Kerimli, o cümlədən Azərbaycanın tanınmış musiqişünasları - Bakı Musiqi Akademiyasının professorları, Əməkdar incəsənət xadimləri Zemfira Qafarova, Əməkdar Əfəndiyeva, həmçinin Kamile Dadaşzadə, Cəmile Həsənova və başqalarının Firəngiz xanımın yaradıcılığından bəhs edən məqalələri, eləcə KIV-de yer alan müsahibələri deyir alıb.

Görkəmlı bestəkarın hayat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verən H.Babayeva söyleyib ki, bestəkar müasir Azərbaycan musiqi mədəniyyətinin dünya məqyasında en tanınmış simalarndandır. Onun əsərləri xarici ölkələrdə en böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda adlı-sənli ifaçılar tərəfindən səsləndirilir. Onun musiqisi minlərlə xarici dinleyicilər tərəfindən böyük rəğbətlə qarşılanaraq, ən geniş beynəlxalq arenada şöhrət qazanıb. O, bir bestəkar, pianoçu, dirijor, içtimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuzu malik şəxsdir. Pianoçu kimi XX əsr xarici ölkə bestəkarlarının müasir əsərlərinin ölkəmizdə tanıtılmasında mühüm rol oynayır, bir çox Azərbaycan bestəkarlarının əsərlərinin ilk ifaçıdır. Öz əsərlərinin təqdimatında da o, həm pianoçu, həm de dirijor kimi çıxış edir. F.Əlizadə öz yaradıcılığı ilə mili mədəniyyətini Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkildə temsil edir. Onun əsərləri bir çox xarici ölkələrdə ifa olunmaqla həmin ölkələrin "composer in residence" (ölkənin rəsmi bestəkar) fəxri tituluna layiq görülür. F.Əlizadə müxtəlif jandarda bir sıra musiqi əsərlərinin - "İntizar", "Sənin adın Denizdir", "Ağ atlı oğlan" operalının, "Boş beslik" və "Stadt-Graniza" baletləri, "Habilsayağı", "Muğarnısayığı", "Oazis", "Dərvish", "Abşeron" kimi əsərlərin müəllifidir. Müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərlərin, "Silk road" konserti, "Mərsiya" violonçel və simfonik orkestr üçün konsert, böyük simfonik orkestr üçün "İthaf" və s. əsərlərin yaradıcısı da məhz Firəngiz xanıdır. F.Əlizadə respublikanın musiqi-ictimai heyatında önemli rolu olan görkəmlı musiqi xadimidir. Onun Heydər Əliyev Fonduñun təşəbbüsü ilə keçirilən I, II və III "Muğam aləmi" Beynəlxalq Musiqi festivallarının, Azərbaycan Bestəkarlar İttifaqının layihəsi əsasında Şekidə və Bakida keçirilən I, II, III, IV, V, VI və VII "İpekk yol" Beynəlxalq Musiqi festivallarının bədii rəhbəri, "Üzəyir dünyası" layihəsinin baş redaktoru kimi şəxsləri fealiyyətindən.

Azərbaycan Yaziçılar Birliyinin sədri, Xalq yazıçısı Anar belə bir neçənənən ərəseye gəlməsini yüksək qiymətləndirib. Vurğulayıb ki, F.Əlizadə Azərbaycan musiqi mədəniyyətinin formalşamasında böyük xidmətləri olan şəxsiyyətdir: "Firəngiz Əlizadə iki dövrün - sovet və müstəqillik dövrünün bestəkarıdır. Onun yaradıcılığı hər zaman ölkəmizin musiqi mədəniyyətinin formalşamasına, inkişafına böyük təsir edib, bundan sonra da təsir edəcək. Neçin ərəseye gəlməsində eməyi olan hər kəsə təşəkkür edir, görkəmlı bestəkarımıza da yeni yaradıcılıq axtarışları arzulayıram".

Tədbirdə Əməkdar incəsənət xadimləri Zemfira Səferova, Cəmile Həsənova və başqaların çıxış edərək kitabın əhəmiyyətindən, görkəmlı bestəkarın şəxsi fealiyyətindən bəhs ediblər.

Sonda beynəlxalq müsabiqələr laureati Ceyla Seyidova Seidə Tağızadənin (piano) müşayiəti ilə F.Əlizadənin "İmpuls" əsərini səsləndirib.

Dekabrın 11-de Azərbaycan Bestəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümüne həsr olunmuş konfrans keçirilib.

Tədbirdə Bestəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memar və qurucusu, ulu önder Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındaki əvəzsiz xidmətlərindən danışır. Bildirib ki, Heydər Əliyev ölkəye rəhbərlik etdiyi bütün dövrlərde Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə, bestəkarlara diqqət və qayğı ilə yanaşıb. Həmçən Azərbaycan musiqisini, onun bestəkarlıq məktəbinə yüksək qiymətləndirib, bütövlükda, musiqi sanətinin inkişafına mənəvi zərim yaradıb. Onun musiqimizə sonsuz vürjünluğunu bu sahədə çalışanları yeni yaradıcılıq axtarışlarına ruhlandırb. Dahi şəxsiyyətin Azərbaycan bestəkarlarının və musiqişünaslarının eməyini təqdir etmesi, onların yaradıcılığını yüksək fəxri adlar və mükafatlarla dəyərləndirməsi bilavasitə Bestəkarlar İttifaqının fealiyyətine verilən qiymətin bariz təzahürüdür. Onun şəxsi təşəbbüsleri ölkəmizin musiqi mədəniyyətinin inkişafına, zənginləşməsinə və beynəlxalq seviyyədə böyük müvəffeqiyətlər alda etməsinə öz töhfəsi vərib: "Ümummilli Liderin Qara Qarayev, Fikret Əmirov, Niyazi və Müslüm Maqomayev kimi Azərbaycan musiqisinin korifeyləri ilə şəxsi dostluğu onlara yaradıcılıq axtarışlarında və yeni əsərlərin yaranmasına iham verib".

Sonra Azərbaycan Dövlət Televiziyyası və Radiosunun "Bənövşə" uşaq xoru, Niyazi adına Simfonik Orkestri və C.Cahangirov adına xorunun ifasında ulu önder Heydər Əliyevə həsr olunan "Heydər babamız", "Minnədər" mahnlarını, "Heydər" oratoryası səsləndirilib.

Tədbir məruzələrinin dinlənilməsi ilə davam edib. Konfransda Bestəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, dosent Sərdar Fərəcov "Heydər Əliyevə həsr olunmuş musiqi əsərlərinin janr təsnifatı", Əməkdar incəsənət

xadimi, professor İmrüz Əfəndiyeva "Oqtay Rəcəbovun "Heydər" Oratoriyasının üslub xüsusiyyətləri", professor Cemile Həsənova "Heydər Əliyev Fonduñun fəaliyyəti Ulu Önderin ideyalarının inikası kimi", dosent Lətifəxanım Əliyeva "Heydər Əliyev və müstəqillik illərində Azərbaycan müziqisi" mövzusunda məruzələrə çıxış ediblər.

Yanvarın 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeinin filialı olan Qara Qarayevin ev-muzeyində Azərbaycan Bestəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ilə görüş keçirilib.

Tədbir Musiqi Mədəniyyəti Dövlət Muzeinin təşkilatçılığı ilə "Bestəkarlarla görüş" layihəsi çərçivəsində reallaşdır.

Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Firəngiz Əlizadənin Azərbaycan mədəniyyətini verdiyi dəyərlərini töhfələrdən söhbət açıb. Bildirib ki, o, bestəkar, pianoçu, dirijor, müsikişunas, pedaqoq, ixtimai xadim kimi bəyənəlxalq aləmdə böyük nüfuz qazanıb, yaradıcılığı ilə milli mədəniyyətimiz ölkəmizdən kenarada da parlaq şəhərdə təmsil edir. Onun böyük mənəvi və əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən əsərləri mötəber konsert səhnələrində böyük triumfla səslənir, dünənin adlı-sənli ifaçılannın repertuarını bəzəyir.

Firəngiz xanımın yaradıcılığı barədə bu və digər məlumatlar görüş iştirakçıları tərəfindən məraqlı qarşılığın. Qeyd edilib ki, onun "Intizar", "Şərin adın Dənizdir", "Ağ atlı oğlan" operaları, "Boş Beşik" və "Stadt Graniza" baletləri, "Həbibəyagli", "Muğamsayağı", "Oazis", "Dərvish", "Abşeron" və müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərləri, violinçel və orkestr üçün konsertləri, böyük simfonik orkestr üçün "İlhafl" və digər əsərləri dünən miyasiyanda tanınır.

Mədəniyyət naziri Əbülfəs Qarayevin tövsiyəsi ilə bu idən başlayaraq muzeydə görkəmlı bestəkarlarla silsilə xarakterli görüşlər keçiriləcəyi söyleyen A. Bayramova deyib: "Artıq üç aydan bir qədər çox müddət ərzində fealiyyət göstərən muzeyde bu silsilədən ilk görüşü Qara Qarayev bestəkarlıq məktəbinin yetirməsi və layiqli davamçısı, Xalq artisti Firəngiz Əlizadə ilə keçirməyə qərara aldı".

Sonra söz qonaq verilib. Keçidiyən ömür yoluandan, yaradıcılıq planlarından danışan F. Əlizadə onun həyatında müellimi, görkəmləi bestəkar Qara Qarayevin mühüm rol oynadığını söyləyib. O deyib: "Qara Qarayevin genclik illərini keçirdiyi bu ev müqəddəs bir məkandır. Burada böyük bestəkar sənətə doğru uzanan yolda ilk addımlarını atıb. Belə böyük bir bestəkardan dərs alıqları üçün fəxr edən tələbələri, ondan yalnız bestəkarlıq deyil, mənəviyyat dərsi alıblar. Qara Qarayev çox tevəzükər, ziyanı insan idi. Ölükümüzü dünən miyasiyada şərəflə təmsil edən dahi bestəkar öz tələbələrinin xatirəsində həmişə yaşayacaq".

Sonra bestəkarın videoçarx vasitəsilə "Nasimi Passion" əsəri təqdim edilib.

20 Yanvar - Ümumxalq Hüzün Gününe həsr edilmiş tədbirlərdən biri da Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş edilən Xalq artisti Firəngiz Əlizadənin "Intizar" operası olub.

11 il bundan əvvəl yazılmış əser özündə Azərbaycan xalqının fikir və arzularını, vətənpərvərliyini və qələbəyə olan inamını tərənnüm edir. Operanın libretto müəllifi, akademik Nərgiz Paşayevanın.

Əsərdə avvalca xoşbəxt ailənin görürük. Bütün hissələr və niyyətlər Arif ilə Meleyin qarşısındaki toyuna yönəlib. Lakin Vətənərimizin başı üzərini alan qara buludlar bu sada ve gözəl insanların ümidi və arzularını heyata keçirməye imkan vermir. Şəhərlər və kəndlər, çıxəkləyən bağçalar, ailə yuvaları dağıdır. Hər şey xaosa və tənəħaşəmeye məruz qalıb. Nişan marasimində "Qarabağ şəkəstəsi"ni ifa etməsiyle yadınmazda qalan ailənin kiçik övladı - geləcək Xilaskardan başqa bütün üzvləri həlak olur.

Operanın müsiqisi ilk notlardan özünün dramatikiliyi, lirik melodiyanın gözəlliyyi, möhtəşəm xor səhnələri, orkestrin ustalığı ilə insanı eله. Səhnədə baş verən faciə hadisələri inarə Babayeva (zərif Məlek), Fərid Əliyev (Coşgun Arif), Əkrem Poladov (alicanlı Seyid kişi), Qəriņa Kərimova (ailənin anası, sədəqəti və qayğıkeş Əslisi) bütünlükdən ibarət hər əsərə öz opera obrazlarını yaradıblar. İlham Nəcəfovun ifasında Gəlme və Fehmi Əhmədlinin ifasında İtkin manfi obrazları da təsir bağışlıydı. Yaralı kəndçinin rolunu bütün illər ərzində Tural Ağasıyev dəyişmez və gözəl ifa edir.

Tərkibində yeni, genç ifaçıların olmasına baxmayaraq, teatrın xoru (xormeyster - Sevil Hacıyeva) da özünü yaxşı nümayiş etdirib. Müasir operanın bütün bu müraciət və çoxtərkipli "organızmının" coşqunluq və yüksək peşəkarlıqla teatrın müsiqisi rəhbəri və baş dirijor, Əməkdar artist Əyyub Quliyev idarə edirdi. Səhne əsərinin quruluşu rejissor, Əməkdar incəsənət xadimi Hafiz Quliyev idi.



F. Əlizadənin "Intzar" operası yazıldığı 2007-ci ildən bir neçə dəfə dəyişdirilib: opera, həmçinin konsert ifası formasında (dirijor - Xalq artisti Fəxreddin Karimov), Heydər Əliyev Sarayının sahnesində təqdimatlı opera rejissoru, Rusiyadan Xalq artisti Dmitri Bertmanın rəngarəng əfsanəvi təqdimatında da nümayiş etdirilib. Son versiya əsasında film-opera akademik Nərgiz Paşayevanın rəhbərliyi ilə Heydər Əliyev Fonduñun layihəsi əsasında yaradılıb. Azadlıqsevər Azərbaycan xalqının faciəli və unudulmayan tarixi sehifələrinə həsr edilən "Intzar" operasının bu müxtəlif interpretasiyaların bir daha əsərin hələ də tükenməyən yaradıcı potensialını nümayiş etdirir.

Yanvarın 30-da Beynəlxalq Muğam Mərkəzində "Bayati janının Azərbaycan müsiqisi mədəniyyətində yer" mövzusunda elmi seminar keçirilib.

Seminar Beynəlxalq Muğam Mərkəzinin dəyirmi masa layihəsi çərçivəsində mərkəzin və AMEA-nın Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşdır.

AMEA-nın Folklor İnstitutunun şöbə müdürü, professor Naile Rehimbeyli xalqımızın milli-mənəvi deyəri olan bayatılar haqqında məlumat verib.

Bildirilib ki, Azərbaycan folklorunun ən qədim janrlarından olan bayatılar minilliklərin tarixi-mədəni yaddaşdır.

Əsərboyu bayatılar sadalıq, mardlik, dostluq, iqidlik, maqrurluq kimi insani keyfiyyətləri özündə eks etdirir. Ruhumuzu yaşıdan bayatılar mədəniyyətimiz, dilimiz, dinimiz, kimliyimiz derki kimi təcəssüm etdirilib. Bayati janının özünəməxsusluğu, ilk növbədə, onun həm xalq mədəbiyyatı, həm də xalq müsiqisi ilə bağlı olmasıdır. Bu sababdan bayati ilə bağlı araşdırılmalar hər iki sahədə aparılır.

Qeyd edilib ki, milli-mənəvi servətimizin əsas hissəsinə təşkil edən xalq yaradıcılığının parlaq janrlarından biri kimi bayatının öyrənilmesi, tabliğ edilməsi müasir mədəniyyətin aktual məsələlərindən biridir.

Seminarda Azərbaycan Bestəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin "Müasir bestəkarların yaradıcılığında bayati janrı", Azərbaycan Milli Konservatoriyanın prorektoru, professor Lale Hüseynovanın "Türk xalqlarının müsiqisində bayati", professorlar Minaxanım Nuriyevanın "Bayati poetik matrə kimi", Abbasqulu Nacafzadənin "Bayati janın muğam sənətində", Fətəhh Xəlizadənin "Bayati oxumalının arxaik xüsusiyyətləri", dosent Ləman Süleymanovanın "Bayatılar folklor tədqiqatlarında", Əməkdar incəsənət xadimi Süreyya Ağayevanın "Qədim dövr və orta əsrlərdə Azərbaycan türk müğamı və bayatılar" və digər mövzularda məruzələr dinlənilib.

Seminarda təqdim edilən elmi məruzələr bayati janının öyrənilməsində elmi mənbə kimi çıxış edə və gələcəkdə tədqiqatlar üçün yeni perspektivlər açıa bilər.

Fevralın 4-de Qara Qarayevin ev-muzeyində görkəmlı bestəkar, Dövlət mükafatı laureati, Xalq artisti Qara Qarayevin xatirəsi anılıb. Tədbir çərçivəsində, həmçinin bestəkarın anadan olmasının tanınmış müsiqisənəs, sənətsünsəl üzrə fəlsəfa doktoru Natalya Dadaşovanın "Qara Qarayevin "Yeddi gözəl" baleti. Səhne heyatının tarixi" adlı kitabın təqdimatı olub.

Musiqi Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycan Bestəkarlar İttifaqının sədri, Xalq artisti professor Firəngiz Əlizade, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyev, Qara Qarayevin ev muzeyinin direktoru Züleyxa Qarayeva, o cümlədən tanınmış müsiqisi xadimləri, həmçinin tədbir iştirakçıları sənətkarın hayat və yaradıcılığından ibarət fotoseri ilə tanış olublar.

Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Qara Qarayevin müsiqisi mədəniyyətimizinkisəndəki xidmətlərindən söhbət açıb. Ötən il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qara Qarayevin 100 illik yubileyinən özündə silsilə tədbirlər qeyd olunduğu söyleyen Alla Bayramova bildirib ki, dünya şöhrəti bestəkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtalya, Fransa, Yaponiya və Almaniyyada keçirilən möhtəşəm müsiqisi tədbirlərində "Yeddi müləffəqiyət" səsəndirilib. Onun Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından baharlanıb yaradılıdı "Yeddi gözəl" və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı esasında yazdığı "İldinmli yollarla" baletləri dünən bir sıra ölkələrdən uğurla nümayiş edilmişdir.

Bestəkarın qızı, tanınmış pianoçu Züleyxa Qarayeva, Azərbaycan Bestəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova kitabın məziyətləri barədə danışblar. Bildirilib ki, sənətsünsəl üzrə fəlsəfa doktoru Natalya Dadaşovanın müəllifi olduğu kitabda "Yeddi gözəl" baletinin premyeradan günümüze qədər səhne həyatı təsvir edilir, tanınmış balet ustaları, dirijorlar, rəssamlar haqqında məlumatlar, həmçinin səhne əsəri ilə bağlı ölen illerde çap olmuşası, ifaşalar, programlar, tamaşalarдан fotolar təqdim olunur.

Sonra çıxış edən Natalya Dadaşova əsərə gətirdiyi kitab barədə malumat verərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.

Tədbir bestəkarın əsərlərindən ibarət konsert programı ilə davam edib.

Fevralın 5-de görkəmlı Azərbaycan bestəkar, Dövlət mükafatı laureati, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin xatirəsi Fəxri xiyabanda yad olunub.

Tanınmış incəsənet ve mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri və sənətkar ailə üzvləri tərəfindən mezan öününe ter güllər düzülüb.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə görkəmli bəstəkar, pedaqoq və ictimai xadim Qara Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verib. Vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdən.

Bəstəkar Elnəre Dadaşova diqqət çatdırıb ki, bəstəkarın musiqi forması sahəsində axtarışın Azərbaycan xalqının musiqi təfakkürü xüsusiyyətlərinə, eləcə də ötən əsrlərin bəstəkarlıq məktəbləri və musiqi cəreyanlarının ən yaxşı nümunələrinə əsaslanır.

Q. Qarayev adına Mərkəzi İncəsənet Məktəbinin direktoru Əziz Qarayusifi deyib ki, musiqi sənətinin demek olar, bütün janrlarına müraciət edən bəstəkarın əsərləri dünya şöhrəti qazanıb, baletləri keçmiş SSRİ-nin və bir çox dünya teatrlarının sahəsində tamaşaşa qoyulub.

Çıxışlarda qeyd edilib ki, Qara Qarayev yaradıcılığı boyu Azərbaycan musiqisinin inkişafı üçün çalışıb. O, Azərbaycan musiqisine böyük töhfələr vermiş dahidir. Görkəmli bəstəkarın əsərləri bu gün də dünya sahnelerində səslənməklə müükəmməliyini bir daha sübut edir.

Fevralın 7-de Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, Əməkdar incəsənet xadimi, bəstəkar Kamal Əhmədovun 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil ediləcək tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənet xadimi Sərdar Fərəcov bəstəkarın milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışın, sənət fealiyyəti haqqında məlumat verib.

Bildirib ki, görkəmli bəstəkar, Xalq artisti Xeyym Mirzəzadənin sırlarında bəstəkarlıq sənətinin sırlarını mənimsəyən K. Əhmədovun təhsil illərində fortepiano üçün yazdığı "Prelüt və fuqalar", "Variyasiyalar", tar üçün "Sonata", simli ələtlər ansamblı üçün "Kvartet" əsərləri onun peşəkar yaradıcılığının ilk dövrünü təşkil edir. Konservatoriyada keçirilən konsertlərdə onun bir sıra əsərlərinin ifası musiqisevərlərin reybetini qazanıb. Diplom işi kimi böyük simfonik orkestr üçün yazdığı "Cavid" simfonik poeması təhsil illərinin ən mükemmel və uğuru əsəri hesab edilir. Mahni yaradıcılığından naxçıvanlı şairlərin əsərlərinə müraciət edən K. Əhmədov "Qızlar bulağı", "Qoşa çinar", "Saçarıma qar da yağıdı", "Gözlerinə baxan zaman", "Zəfer marşı", "Anacan", "Milli Ordumuz", "Bənövşə", "Unutduñ manı" "Karnan səsi", "Bu yolu seçdim", "Keçmə" və digər mahniların bəstəkarı kimi tanınır.

Tədbir çərçivəsində Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konser təqdimatı ilə çıxış edib.

Konsertdə respublikanın tanınmış incəsənet ustaları bəstəkarın yaradıcılığına müraciət ediblər.



Fevralın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, Dövlət mükafatı laureati Süleyman Ələsgərovun anadan olmasının 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Konfransı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq görkəmli bəstəkarın həyatı və zəngin yaradıcılığından səhəbat açıb. Bildirib ki, tanınmış və sevilən bəstəkar olan Süleyman Ələsgərov müasir dövrdə Üzeyir Hacıbəylinin ənənələrini davam etdirən sənətkar olub. Hər bir sahədə Üzeyirin gözəl əsərini inkişaf etdirib, təşviq edib. Çalışıb ki, xalq mahnilarımız qorunsun, yeni nəsillərə ötürülsün.

Qeyd edib ki, Süleyman Ələsgərovun zəngin yaradıcılığı Azərbaycan professional musiqisinin bir çox janrlarını əhatə edir. Bəstəkar 2 operanın, 12 musiqili komediyanın, 2 simfoniyaların, "Bayati-Sıraz" simfonik muğamının, simfonik orkestri üçün "Uvertürlər"in, 2 simfonik poemənin, 6 kantatanın, xor və xalq çalğı alətləri orkestri üçün bəstəlenmiş müxtəlif janrlı əsərlərin və 200-e qədər mahni və romansın müəllifidir. S. Ələsgərovun musiqisi yüksək

professionallığı, kamil forması, gözəl melodiyası, rəngarəng ritm çalarları ilə fərqlənir. Bu mahnılar müxtəlif korifey müğənnilər tərəfindən sevə-sevə ifa edilib. Onun "Ulduz" musiqili komedyası təkcə Musiqili Teatrın sahəsində tamaşaşa qoyulmayıb, həmçinin ekranlaşdırılıb.

Bildirib ki, S. Ələsgərov bacanqlı pedaqoq kimi da səmərəli fealiyyət göstərib. O həmçinin ömrünün sonuna dək Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri olub.

Sona Bəstəkarlar İttifaqının katibi Əməkdar incəsənet xadimi Zemfira Qafarova, Əməkdar incəsənet xadimi Akif Quliyev, Əməkdar mədəniyyət işçisi Sədət Tehmirazqizi və musiqiçunası Aysel Kərimova görkəmli bəstəkən həyat və yaradıcılığı ilə bağlı mühəzirələri dinlənilib.

Konfrans çərçivəsində bəstəkən "Tari ilə simfonik orkestr üçün konser"den bir hissə və "Vətənimdir" romansı sesləndirilib.

Həmçinin, Şuşa musiqi məktəbinin şagirdləri bəstəkən əsərlərini ifa ediblər.

Martin 1-de Azərbaycan Bəstəkarlar İttifaqında Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq elmləri doktoru, "Musiqi dünyası" jurnalının baş redaktoru Tariyel Məmmədovun 70 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə musiqiçunası alının həyat və yaradıcılığından söz açıb. Bildirib ki, 80-dən artıq elmı məqalə və yazıları müxtəlif respublika və beynəlxalq nəşrlərdə çap edilən T. Məmmədov, eyni zamanda, müxtəlif internet-proyektlərin müəllifi və rəhbəridir. T. Məmmədovu ictimai xadim, pedaqoq və əsl elm xadimi kimi xarakterizə edən natiq deyib ki, yubilyar her zaman yeni ideyalara açıq, novator şəxs kimi tanınır. Vurğulayıb ki, T. Məmmədovun musiqi mədəniyyətimizin inkişafında böyük xidmətləri var. O, her zaman yeni ideyalara asılıydan yaradıcılığı ilə yorulmadan çalışıb. Onun redaktori olduğu "Musiqi dünyası" jurnalı sənət üçün çox işlər görüb.

Yubilyarın insanı keyfiyyətlərindən söz açan F. Əlizadə, ona yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayıb. Sonra Azərbaycan Bəstəkarlar İttifaqının fəxri formanı yubilyara təqdim edilib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı yubilyarın pedagoji və elmi fealiyyətlindən danışır: "Tariyel Məmmədov, həm Bəstəkarlar İttifaqının, həm Aşıqlar Birliyinin idarə heyətinin üzvü kimi çox dəyərli ziyalıdır. O, sözün həqiqi mənasında, aşiq sənətinin sırlarını də dərindən bilir. Tariyel Məmmədov xalq musiqisinin öyrənilməsi və tədqiq olmasına da çox dəyərli işlər görüb. Onda əsil alım təvazölkarlığı var. Onun tədqiqat əsərləri başqa ölkələrdə çox qurula təqdim olunur. Bundan sonra yaradıcılığında Tariyel Məmmədova uğurlar arzulayram".

Tədbir çərçivəsində professorlar Rəna Məmmədovanın "Tariyel Məmmədovun elmı fealiyyəti", Kamile Dadaşovanın "Tariyel Məmmədovun elmı yaradıcılığı aşiqşünaslığın yeni mərhəlesi kimi", Könül Nəsirovanın "Musiqi dünyası" jurnalında Tariyel Məmmədovun fealiyyəti" və Cəmilə Həsənovanın "Azərbaycan musiqisində müasir texnologiyaların tətbiq edilməsində Tariyel Məmmədovun rolü" adlı məruzələri dinlənilib.

Sonda Tariyel Məmmədov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Tədbir konser programı ilə davam edib.

Martin 13-de Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqiçunası-alım, sənətşünaslıq elmləri doktoru Səadət Abdullayevanın xatırası anılıb. Tədbirdə, həmçinin alının xatiresinə həsr olunmuş "Çalğı alətləri ilə bağlı yaradıcılıq ömrü" və "Nizamida musiqi. Musiqidə Nizam" kitablarının təqdimatı olub.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq tanınmış alının ömr yolu və zəngin yaradıcılığından söhbət açıb. Bildirib ki, elə insanlar var ki, onları xalqımızın talyeyinə Allahın bir lütfü kimi qəbul edirik. Zəngin və mənəli özü yasayan derin düşüncəli alım, musiqiçunası, pedaqoq, Bəstəkarlar İttifaqının feal üzvlərindən olmuş Səadət xanım belə insanlardandır. "Səadət xanım bir amal seçib və həyati boyu bəzəlmiş üçün xidmət göstərib. Onun kitabları, tədqiqatları, dərslikləri, metodik vəsaitləri bizim elmimiz çox zənginləşdirib. Aletşünaslıq böyük elmdir, bizim qədərin alətlərə maraqlı, onları bərpa etmək, öyrənmək, orkestr üçün işləmek çox lazımlı və musiqiçunasıla aid sahədir. Səadət xanım alətşünaslıq elmینə müraciəti Azərbaycan xalqının milli dəyərlərə yenidən baxış ilə üst-üstə düşdü. Biz elə dövrə yaşayırıq ki, artıq bu məsələlər siyasi məna da daşıyır. Bizim təkcə musiqimizə, muğamımıza, xalq mahnilarımıza deyil, alətlərimizə də təcavüzler özünü göstərir. Bu bizimdan Səadət xanımın tədqiqatları təkcə musiqiçunasıla böyük töhfə deyil, eyni zamanda, siyasi baxımdan da çox önemli və lazımlı işlərdir", - deyə Xalq artisti vurgulayıb.

Bildirilib ki, "Çalğı alətləri ilə bağlı yaradıcılıq ömrü" kitabında çox böyük sevgi ilə musiqiçunasının həyat və yaradıcılığının asas tariixləri, ömrünün önemli günləri qeyd olunur, təhsil illəri, elmi-pedagoji fealiyyəti işıqlandırılır. Dərc olunmuş əsərləri, tədris-metodiki və elmi-kütüvli işləri, kitablarının məzmunu və onlara yazılın rəylər, dissertantlara elmi rəhbərliyi, rəsmi opponentiyyi, redaktoru olduğu kitablar və dərs vəsaitləri haqqında məlumat



verilir. Onun musiqişunaslığını getirdiyi elmi yenilikler, araşdırmalarının təcrubi ehəmiyyəti, alətşunaslıq, təsvir sənətə dair tövsiyələri, musiqimiz və çalğı alətlərimizə aid fikirləri açıqlanır. "Nizamidə musiqi. Musiqidə Nizami" kitabında isə dahi Azərbaycan şairi və mütefakkiri Nizami Gəncəvinin yaradıcılığının vətənində qiymətləndirilməsi, məşhur "Xəməs"ində baxılan ümüməşəri ideyalar, edəbi irsi və obrazının incəsənetin müxtəlif növlərinə aid əsərlərin yaradılmasında rolu qeyd olunur.

Sonra tədbir məruzələrin dinişlənməsi ilə davam edib. Məruzələrdə diqqət çatdırıldı ki, Səadət xanımın tədqiqatılan əsasən milli çalğı alətlərimizin inkişaf tarixinin öyrənilməsi, quruluş, səslenme ve istifadə xüsusiyyətlərinin araşdırılması, onların türk məkanında oxşar alətlər möqayisəsi və eləcə de gelecek inkişaf yolları ilə elaqədar olub. Müasir Azərbaycan alətşunaslığının əsasını qoynlarından biri olan alim əsərlərində Azərbaycan ərazisində geniş istifadə olunan, sonralar isə sıradan çıxan çalğı alətlərinin bərpə edilməsi problemini qaldırb.

Tədbirin bədii hissəsində Xalq artisti Munis Şərifovun bədii rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblı çıxış edib.

Erməni millətcələrinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasetinin iki əsrden çox tarixi vardır. Bu siyasetin məqsədi azərbaycanlı qədim torpaqlarından çıxarmaq və erməni ideoloqlarının, tarixçilərinin uydurduğu "böyük Ermənistən" dövləti qurmaqdır. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın həyatında ən unudulmaz, ağrıları günlərdən bıdır. 1918-ci il martın 30-da və 31-də erməni şovinistlər Azərbaycanda qırğınılar, qetliamlar törətməkle tarixdə misli görəlməmiş soyqırımına imza atmışlar. Azərbaycan əhalisi milli mənşəbütüyətine görə mahv edilmiş, insanlar diri-dirin yandırılmış və tarixi abidələrimiz daşıldılmışdır.

Bu fikirlər martın 29-də Bestəkarlar İttifaqında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə elaqədar keçirilən anım tədbirində nümayiş olunan videoçarxdax səsləndirilib.

Tədbiri Azərbaycan Bestəkarlar İttifaqının katibi, Əməkdar incəsənet xadımı, professor Cəlal Abbasov müxtəlif dövrlərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı cinayətləri barede danışır.

Sənətşunaslıq elmləri doktoru Cəmilə Həsənova bildirib ki, keçmiş sovet dövründə xalqımızın başına gələnlər barede məlumatlar cəmiyyətdən gizli saxlanılıb, tariximiz saxtalasdırılib: "Ən ağrılışı da odur ki, biz bundan uzun müddət xəbərsiz yaşamusqı".

Tədbirdə bestəkar Azer Dadaşovun "Nale" kompozisiyası təqdim olunub. Müellifin söylədiyinə görə, bu musiqi onun keçirdiyi hissələri eks etdirir.

Qeyd edilib ki, mart soyqırımda bir çox musiqilər bəslənilib. Onlardan Vasil Adıgözəlovun "Natəvan" və Fırängiz Əlizadənin "İntizar" operaları, Oqtay Kaziminin "Şəhidlər" simfoniyası, R.Mustafayevin Nəbi Xəzrinin sözlerinə yazdığı "Salatın" oratoryası, Azer Dadaşovun "Bu Vətən öle bilməz" kantatası və digər nümunələri göstərmək olar.


Çıxış edənlər erməni millətcələrinin əşrərboyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınılar, həyata keçirdikləri soyqırımı və deportasiya siyasetinin acı nəticələri barede danışırlar. Qeyd olunub ki, öten əsirin evvallarından Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Azərbaycanın digər yerlərində törədilən qırğınılar zamanı on minlərlə həmvətənəmiz qəddarsına öldürülüb, xalqımızın qiymətli maddi-madəni abidələri mahv edilib. Azərbaycanlılara qarşı soyqırımı siyaseti indi də məqsədyönlü şəkildə davam etdirilir. Xalqımız öten əsirin sonlarında 20 Yanvar, Xocalı kimi misli görünməmiş dəhşətli facielerə üzüşib, torpaqlarımızın 20 faizi işgal olunub, bir milyondan çox həmvətənəmiz öz ata-baba torpaqlarından didərgin düşüb.

1967-ci ildə yaradılmış "Aga Khan Foundation" Fondu bu il ilk dəfə olaraq musiqi sahəsində beynəlxalq mükafat ("Aga Khan Music Award") təsis edib. Bestəkarlıq sahəsində mükafatın (creation) ilk laureati azərbaycanlı bestəkar ("Aprelin 3-də") Portuqaliyanın paytaxtı Lissabonda 2019-cu ilin laureatlarının təltif edilməsinə həsr olmuş tətənəli tədbir keçirilib. Bayram konsertindən sonra bestəkarlıq sahəsində yegane mükafatı Fırängiz Əlizadəyə Portuqaliya Prezidenti Marsel Rebelu da Soza, Əlahəzərt Ağa Xan və Şahzadə Əmin təqdim edib.

"Aga Khan Foundation" Fonduñ press-relizində bestəkar və pianoçu Fırängiz Əlizadənin müasir akademik musiqi sahəsində görkəmli nailiyyətləri qeyd edilir, vurğulanır ki, onun yaradıcılığında Şərqi incəsənetinin mənəvi zenginliyi və yüksək intellektualizmi celbedici qüvvə ilə eks olunub. Sevindirici həldir ki, Fırängiz Əlizadənin yaradıcılığı dünya musiqi prosesinə geniş integrasiya olunub, dönyanın konsert sahnələrində Hilary Hahn, Yo-Yo Ma, "Kronos Quartet", "Berliner Philharmoniker", "Royal Concertgebouw Orkestra", "New Juilliard Ensemble" kimi aparıcı solistlər və kollektivlər tərəfindən tez-tez ifa olunur.

Laureatların təltif edilməsi mərasimi və konsert Portuqaliya mətbuatında və telekanallarda, "The Daily Star" qəzeti və küləvə informasiya vasitələrində geniş işləndirilib.

Aprelin 12-də Azərbaycan Bestəkarlar İttifaqında dünya şöhrətli bestəkar, Xalq artisti, professor Fırängiz Əlizadənin bu günlərdə Portuqaliyanın paytaxtı Lissabonda "Aga Khan Foundation" Beynəlxalq Fonduñ "Aga



"Khan Music Award" mükafatı ilə təltif olunmasına hərə edilən mətbuat konfransı keçirilib. Mətbuat konfransında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsanət xadimi, müsiqisünəs Həcər Babayeva çıxış edərək Fırengiz Əlizadənin beynəlxalq uğuru, həmçinin mükafat barede məlumat verib. Bildirib ki, 1967-ci ilde yaradılmış "Aga Khan Foundation" Fondu bu il ilk dəfə olaraq müsiqi sahəsində beynəlxalq mükafat ("Aga Khan MusicAward") təsis edib. Bestəkarlıq sahəsində mükafatın ilk laureatı azərbaycanlı bestəkar və pianoçu, 2007-ci ilde UNESCO-nun "Artist for Peace" adına layiq görülmüş Fırengiz Əlizadə olub. Mükafat görkəmləi bestəkarla "Nasimi Passion" əsərini görə verilib. Diqqətə çatdırılıb ki, Portuqaliyanın paytaxtı Lissabonda 2019-cu ilin laureatlarının təltif edilməsinə həsr olunmuş təntənəli tədbir keçirilib. Bayramı konserfindən sonra bestəkarlıq sahəsində yeganə mükafatı Fırengiz Əlizadəye Portuqalya Prezidenti Marsel Soza, Əlahəzər Ağə Xan və Şahzadə Əmin təqdim edib. Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və başçaların çıxış edərək bestəkar beynəlxalq uğuru münasibətli təbrik edib və ona yaradıcılığında uğurlar arzulayıb. Qeyd edib ki, geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını müsiqimizin müxtəlif janrlarında sinayaraq opera, balet, instrumental, vokal, simfonik, xor və kameral əsərləri yaradıb. Müasirlik və milli müsiqi ənənələrinin parlaq tacəssümü Fırengiz Əlizadə yaradıcılığına xas olan cəhətdir. Fırengiz Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətəmizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir. Çıxışlarında bestəkar və pianoçu Fırengiz Əlizadənin müasir akademik müsiqi sahəsində görkəmləi nüailiyətləri qeyd edilir, vurğulanıb ki, onun yaradıcılığında Şərqi incəsanətinin mənəvi zənginliyi və yüksək intellektualizmi celbedici qüvvə ilə əks olunub. Fırengiz Əlizadənin yaradıcılığı dünya müsiqi prosesinə geniş integrasiya olunub, dönyanın konsert səhnələrində Hilary Hahn, Yo-Yo Ma, "Kronos Quartet", "Berliner Philharmoniker", "Royal Concertgebouw Orkestra", "New Juilliard Ensemble" kimi aparcı solistlər və kollektivlər tərəfindən tez-tez ifa olunur. Tədbirdə Xalq artisti Fırengiz Əlizadə çıxış edərək tədbirin iştirakçılarına təşəkkür edib və Hollandiyanın "Amsterdam Royal Concertgebouw" konsert sarayında 2017-ci ilde ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə premieryası keçirilən "Nasimi Passion" əsəri barədə fikirlerini bölüşüb. Tədbirdə, həmçinin bestəkarın "Nasimi Passion" əsəri nümayiş olunub.

Aprelin 18-19-da Azərbaycan Bestəkarlar İttifaqında dahi Azərbaycan şairi və mütefekkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş "Azərbaycan bestəkarlarının yaradıcılığında Nəsimi obrazı və poeziyası" mövzusundan elmi-praktik müsiqisünəsliq konfransı keçirilib.

Konfrans işne tanınmış mühənni, Əməkdar artist Gülüstan Əliyevanın Naibe Şahməmmədovanın rovalda müşayiəti ilə "Nəsimi" filmindən elə şairin sözlərinə dahi bestəkarımız Tofiq Quliyevin bestələdiyi mahnı və həmçinin görkəmləi bestəkar Emin Sabitogluının Nəsiminin "Eylədi" rədfili qəzəlinə bestələdiyi romansın ifası ilə başlayıb.

Sonra Azərbaycan Bestəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə iki gün davam edəcək konfransın əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, Prezidentin 2019-cu il "Nəsimi" ilə elan etmiş çox böyük mədəniyyət hadisəsidir. "Bu, mədəniyyət və incəsanət sahəsində çalışan insanlar üçün böyük töhfədir. Bir daha aydın olur ki, ölkə başçısının şairlərimizə, bestəkarlarımıza, müsiqimizə və şəriyyatımıza çox gözəl münasibəti var. O da məlumdur ki, biz Nəsiminin zəngin yaradıcılıq ərsini yeni keşf etmirik. Büyük şəxsiyyət, şair, mütefekkir, filosof, hürufizm və sufizm təriqətinin en görkəmləi siması olan Nəsiminin şerfləri və onun ideyaları mənvi və Azərbaycan bestəkarlarını həmişə özüne cəlb edib. Bu gün Nəsiminin mezənnin olduğu Suriyanın Hələb şəhərində qarşıdurma meydənidir. Bu, bizi çox kedərləndirir. Nəsimi iztripları bunu gündə davam edir. Bu yaxınlarda Paris Not-Dam kilsəsində yanğın baş verdi. Buz buna görə de çox kedərləndik. İstərdim ki, bizim de facielerimiz, memarlıq abidələrimiz təbliğ olunsun. Çünkü başımıza faciəvi hadisələr çox gelib. Qarabağdakı memarlıq abidələrimiz buna nümunədir, onları böyük əksəriyyəti erməni vandalları tərəfindən dağdırıldı", - deyə F. Əlizadə qeyd edib.

Sonra respublikanın tənmiş müsiqisünəslərinin Nəsiminin ərisi və obrazının Azərbaycan müsiqisində çoxşaxlı tacəssümü ilə bağlı tədqiqatlarının yer aldığı məruzələr dinişənilib. Bele ki, sənətsünəsliq doktoru Cəmile Həsenova "Azərbaycan müsiqisində Nəsimi mövzusu", sənətsünəsliq üzrə fəlsəfə doktoru Zəmfira Abdullayeva "Tofiq Quliyevin "Nəsimi"" kinofilmə müsiqisi haqqında", Əməkdar incəsanət xadimi, sənətsünəsliq doktoru, professor İmrəz Əfəndiyeva isə "Nəsimi və müsiqى (Fırengiz Əlizadənin "Nəsimi Passion" əsəri)" mövzusunda məruzələr qeyd ediblər.

Bestəkarlar İttifaqının katibi Aliya Məmmədova isə məruzəsində temsil etdiyi qurumun Nəsimiyyə həsr olunmuş layihəsi barədə danışır. Bildirib ki, Şərqi böyük mütefekkiri olan Nəsimi yaradıcılığına maraq yaratmaq üçün genç bestəkarların toplantısi keçirilib. Məqsəd yeni nəslin Nəsimi yaradıcılığına, onun ərsinə maraq oystamadır. A. Məmmədova bu il Nəsimiyyə həsr olunmuş konsertlərin keçirilməsinin nezərdə tutulduğunu da diqqətə çatdırıb.

Tədbirdə həmçinin Nəsiminin mezənnin olduğu Hələb şəhəri ilə bağlı videoçarx nümayiş olunub. Şairin mezənnin nece dağıldığı fotoslaydda göstərilib.

Aprelin 26-da Azərbaycan Bestəkarlar İttifaqının və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə Azər Dadaşov adına IV Beynəlxalq müsabiqəyə yekun vurulub.



AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQINDA



AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQINDA

2010-cu ildə yaradılan, artıq ənənəyə çevrilən müsabiqə Bakıda hər üç ildə bir dəfə keçirilir. Müsabiqənin təşkilat komitəsinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firangiz Əlizadə rəhbərlik edir.

Dördüncü müsabiqə də bundan əvvəl keçirilən digər müsabiqələr kimi 3 turdan ibarət olub. Dinləmələr iki yaş qrupu - kiçik (16 yaşadək) və böyük (16-25 yaş arası) yaş qrupları üzrə keçirilir.

Birinci turda müsabiqə iştirakçılarının çıxış programına I.Bax, Y.Haydn, V.Motsart, L.Bethoven, F.Kulaunun əsərləri, həmçinin Azər Dadaşovun üç Sonatinası və onun "6 miniatür", "6 prelüd", "Atmacalar", "Çiçəkçin" silsiləsindən fortepiano pyesleri daxil edilib.

İkinci turda F.Shubert, F.Şopen, R.Şuman, E.Qriq, A.Dvorjak, İ.Brams, S.Raxmaninovun əsərləri, həmçinin müsabiqənin zəruri hissəsi olan A.Dadaşovun üç kompozisiyası - "Baqqatəl", "Mezəli rəqs" və "Həmd-Sənə" səsləndirilir.

Üçüncü turda iştirakçıların seçimi ilə Azər Dadaşovun üç "Fortepiano üçün konsertlər"indən biri və ya bəstəkənn fortepiano və orkestr üçün "Poema" əsəri ifa edilib.

Laureatları müəyyən edən nüfuzlu münsiflər heyətinin tərkibinə SSRİ-nin və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli (sədr), həmçinin Xalq artisti, BMA-nın prorektoru, professor Yegane Axundova, respublikanın Əməkdar müəllimi, BMA-nın prorektoru, professor Nəriman Quliyeva, "İxtisas fortepiano" kafedrasının müdürü, BMA-nın professoru Nəzakət Rimziyə, Xalq artisti, professor Azər Dadaşov daxil idi.

Birinci mükafata və I dərəcəli diploma Aysu Mustafazadə layiq görüldü (Astara şəhər Uşaq musiqi məktəbi, 13 yaş).

İkinci mükafat və II dərəcəli diplom dörd iştirakçıya təqdim edilib: İlknur Zeynalov (BMA nəzdində Məktəb-studiya, 10 yaş), Emil Rəhimov (34 nömrəli Uşaq musiqi məktəbi, 11 yaş), Humay Nəbiyeva (BMA nəzdində Məktəb-studiya, 16 yaş), Kənül Məmmədova (Qazaxistan, 24 yaş).

Üçüncü mükafata və II dərəcəli diploma Tomris Eyvazlı layiq görüldü (F.Əmirov adına 5 nömrəli İncəsənət məktəbi, 10 yaş). Müsabiqə qalibinin pedaqaqu, Astara musiqi məktəbinin müəllimi Aybəniz Dadaşovaya xüsusi diploma və mükafat təqdim edilib.

BMA-nın Böyük zalında laureatların mükafatlandırılması mərasimi və qala-konsert təşkil edilib. Müsabiqə qaliblərinə faxri diplomlar və mükafatları Azərbaycanın Xalq artisti, müsabiqənin bedii rəhbəri, professor Azər Dadaşov təqdim edib.

Yekun qala konsertində müsabiqənin laureatlarının ifasında Azər Dadaşovun əsərləri səsləndirilir.

Konsertdə, həmçinin finala qatılmayan, lakin tədbirdə iştirakı çox arzulanan yarışmanın xarici ölkədən olan nümayəndələri - İrlandan Aylin Ələmdarı və Rusiyadan Leyla Cavadova da çıxış ediblər.

Hazırladı
İtifat HACIXANOĞLU
Azərbaycan Bəstəkarlar İttifaqının
mətbuat katibi